



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentiyi

İnsan hüquq və azadlıqlarının müdafisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəaliyətinin artırılması

Azərbaycan öz müstəqilliyini
barpa etdiğinden sonra gender bera-
berliyi ve qadın hüquqlarına dair
beynəlxalq normalara riayət olunma-
sı ile bağlı bir sıra öhdəliklər götü-
rüb.

Qadınların konstitution-hüquqi sta-
tusu ilk növbəde Azərbaycan Respubli-
kasi Konstitusiyasının "beraberlik
hüququ" adlı 25-ci maddəsi ilə müəy-
yen olunur. Həmin maddəyə əsasən,
hami qanun və məhkəmə qarşısında
berabərdir; kişi ilə qadının eyni hüquq-
ları və azadlıqları vardır. Dövlət, irqin-
dən, milliyyətindən, dinindən, dilindən,
cinsindən, mənşəyindən, əmlak veziy-
yindən, qulluq mövqeyindən,
əqidəsindən,
siyasi partiyalara, həm-
karlar ittiqaqlarına və di-
ger ictimai birlikləre
mensubiyetindən asılı
olmayaraq, hər kəsin
hüquq və azadlıqlarının
berabərliyinə təminat
verir.

Qadınların konstitu-
sion-hüquqi statusu 10
oktyabr 2006-ci ildə qə-
bul edilmiş "Gender (ki-
şi və qadınların) berabərliyinin
teminatları haqqında" Azərbaycan Res-
publikasının Qanunu ilə daha da konk-
retləşdirilir və daşıqlaşdırılır. Bu
qanunun məqsədi cinsi mensubiyətə
göre ayrı-seçkililiyin bütün formalarını
aradan qaldırmaqla, kişi və qadılara
ictimai həyatın siyasi, iqtisadi, sosial,
mədəni və digər sahələrində berabər

**"100 tələbəni yiğib
tədbir keçirmək, ya
da 3-5 adama
mikrofon uzadıb
kiçikhäcmli sorğular
hazırlamaq hələ iş
görmək deyil"**

Sosiooloq-jurnalist La-
la Mehrali işa "Şərq"ə
açıqlamasında deyib ki, Azərbaycan-
da fəaliyyət göstərən QHT-nin, xüsusi-
nə de, aile, qadın, uşaq problemləri
sahəsində məşqül olan vətəndaş cə-
miyyətlərinin böyük əksəriyyətinin
fəaliyyəti doğrudan da hiss olunmur.
Onun sözlerinə görə, bir neçə QHT
istisnadır ki, onların bu istiqamətdə
gördüyü işlər, keçirdiyi tədbirlər də
ictimaiyyətə bəllidir: "Az qala ölkədə-

imkanlar yaratmaqla gender bərabərlili-
yinin təmin edilmesi kimi təsbit olunur.

Qeyd edək ki, dünyada insan hü-
quqları, onların müdafiəsi, xüsusilə qadın
hüquqları ilə bağlı görülən tədbirlər
bu gün öncəli yerlərdən birini tutur.
Azərbaycanda da bu istiqamətdə, xüsusi-
sələ qadınların hüquqlarının müdafiəsi
istiqamətdə intensiv işlər görülür.

Prezident İlham Əliyevin rəhbərliyi
ilə insan hüquqlarının müdafiəsi sahə-
sində aparılan isləhatların davamı ola-
raq 2010-cu ilde "Məişət zorakılığının
qarşısının alınması haqqında" Qanun
qəbul edilib, qadın hüquqlarının qorun-
ması, məişət zorakılığının qarşısının
alınması sahəsində güclü qanunverici-
lik bazası yaradılıb. Birinci vitse-prezi-
dent Mehriban xanım Əliyevanın
dəstəyi ilə qadınların sosial həyatın bü-
tün sahələrində aktiv iştirak üçün şə-
rait yaradılıb və mühüm işlər görülüb.
Azərbaycanda fəaliyyət göstərən aidiy-
yatı QHT-nin zorakılıqla mübarizədə
feal iştirakı problemin həllində çox va-
cibdir.

Lakin Aile, Qadin və Uşaq Prob-
lemli üzrə Dövlət Komitəsinin Hüquq-
təminat şöbəsinin müdürü Taliyə
İbrahimova hesab edir ki, Azərbay-
canda qadın hüquqları ilə bağlı 200-ə
yaxın QHT mövcuddur, amma bu təş-
kilatlar o qədər feal deyil və onlarında
da fəaliyyətləri o dərəcədə də keyfiyy-
yeli deyil.

O qeyd edib ki, bəzi təşkilatlar
qadın hüquqları sahəsində fəaliyyətla-
rin asan olduğunu düşü-
nürələr: "Lakin onların
çoxunun BMT-nin qadın
və uşaq hüquqları ilə bağlı
sənədlərindən, dövlət qanunlarından
xəberləri yoxdur. QHT-nin qrant al-
maq üçün təqdim etdikləri
layihələri oxuyuruq, çatış-
mazlıqlar var. Onlar bir sər-
sənədlərdən məlumatsız-
dırılar".

Sosiooloq-jurnalist La-
la Mehrali işa "Şərq"ə



Gərək ictimaiyyətə hesabat versinlər

Qadın hüquqlarının müdafiəsi ilə məşğul
olan təşkilatların çoxunun fəaliyyəti hiss olunmur

ki bütün qadın və uşaqların məruz qal-
dıqları problemlərin yükü az imkanlara
çox iş görən bu təşkilatların ciyinlərin-
dədir. İstiqamətini bu sahə üzrə seçib,
QHT-yə dəstək fondundan qrant alan
bir çox QHT var ki, illerdər bu təşkilatlar-
ın nə işlə məşqül olduğu, hansı mən-
səbə qulluq etdiyi belli deyil. Onları
maraqlandıran tek şey alacaqları pulun
miqdardır. Əger bizim bilmediyimiz
nəse bir iş görüb, hansısa problemin
həlline töhfə veriblərsə, ictimaiyyətə bu
baredə hesabat versinlər. Gedib, han-
sisa Universitetin akt zalında 100 tələ-
beni yiğib tədbir keçirmək, ya da 3-5

adama mikrofon uzadıb kiçikhäcmli
sorğular keçirib bunu ümumölük göstə-
ricisi kimi dəyərləndirmək qadınların
problemlərini həll etmək, onların hü-
quqlarını müdafiə etmək demek deyil.
Qrant layihəsini icra edən təşkilatın
mütəqəşkildə dövləte və cəmiyyətə bir
faydalı olmalıdır. Əgər onların illər ərz-
ində aldığı qrant, keçirdiyi tədbirlərin
cəmiyyətə bir faydası olmayıbsa, de-
mek ki, onların fəaliyyətləri yararsızdır.
Çox təessüf ki, bizdə vətəndaş cəmiyy-
yəti deyişlənde asan yolla pul qazanmaq
kimi anlaşırlar. Halbuki secdikləri fəaliyyət
istiqaməti üzrə QHT-nin üzərinə ki-
fayat qəder öhdəlik qoyulur. Mövcud
sahadəti problemlərin həlli yollarının

tapılmasında dövlətlə də, cəmiyyətə
əməkdaşlıq etməli, bir növ körpü rolu
onyanmalıdır. Amma əksər QHT keyfiy-
yətsiz bir layihə cızma-qara edib, han-
sisa yollarla həmin layihəyə qrant
ayırılmasına nail olurlar və həmin maliy-
yə ilə istirahət gedirlər. 5-10 kvadrat-
lıq otaqlarda keçirdikləri seminarların,
hazırladıqları mənasız bukletlərin də-
şəklini çəkib, dost-tanış mediasında
yayımlayırlar ki, guya bunlar gecə-gün-
düz qadın hüquqlarının müdafiəsi, mə-
şət zorakılığının aradan qaldırılması
üçün işləyirlər".